

Azərbaycan Respublikasının Prezidenti yanında
Külliye İstiqaməti Və Dövlət Məşəqləri
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
"İctimai və dövlət məşəqləri"

Bütün arxiv sənədləri, tədqiqat əsərləri bir daha sübut edir ki, xalqımız hər dəfə öz milli müstəqilliyi uğrunda mübarizəyə qalxarkən Mərkəz çox amansız üsullara əl ataraq, onu böğməq üçün ən qəddar icraçılarını ölkəmizə göndərib. 1906-ci ildə də belə olub. "1906-ci ildə Nikolayın fermanı ilə bir necə şəhərlərdə, o cümlədən Bakıda da şəhər rəisliyi (qaradonacalstvo) yaranır".

Bakıya da 1902-ci ildən Tiflis Quberniya Jandarm İdarəesi rəisinin qəzalar üzrə köməkçisi olan Pyotr İvanoviç Martinov göndərilir. "P.İ.Martinov çox zəhmlili, əzazil, cəllad, gözlərindən qəzəb yağan birisi idi. Polkovnik libası geyərdi... Boynundan asıldığı polad xaç par-par parıldayırdı və bu polad xaçın çok böyük imtiyazları vardır. Şəhərdə istədiyi adamı huşunu itirənə qədər şallaqladı, əl-ayağına buxov taxib elə itirdərdi ki, nə yerini bilən, nə də sorğunu verən olardı".

Əslində Martinovun qəddarlığı şəhər əhli üçün yeni bir şey deyildi. Ondan əvvəl də Bakı əhli ona cəhənnəm əzabı yaşıdan necə belə memuru yola salmışdı. Camaat Fon Vanın etdiyi qəddarlığı hələ unuda bilməmişdi. Belə ki, 1905-ci ildə Çar hökuməti Bakıda baş verən inqilabi hərəkatı yatırmaq üçün hadisələrin məcrasını erməni-müsəlman məsələsinə yönəldir və şəhərdə milli qırqın yaratmağa başlayır. Sonra da guya qırğını yatırmaq üçün "kömək əlini" uzadır. Çar hökuməti 1905-ci ilin sonlarında Peterburqdan daxili işlər nazirinin mülavini, cəllad Fon Vanı tacili olaraq Bakıya göndərir.

Fon Vanın "Bakıya gəlmeyi ilə kütləvi həbsler başlayır. Hər gün onun sərəncamı ilə yüzlərə azerbaycanlı həbs edilir, sürgünə göndərilir. Bununla da, həm inqilabi hərəkat yatırılır, həm də "milli məsələ" həll edilir. 1906-ci ilin əvvəlində Fon Van Bakını tərk edər-ətməz, yenidən çaxnaşmalar başlayır. Bu dəfə Nikolayın fermanı ilə Bakıda birdeşlik şəhər rəisliyi yaradılır və P.İ.Martinov da rəis təyin edilir.

P.İ.Martinov 1867-ci ildə Tiflisdə zadəgan ailəsində doğulub. İlk təhsilini Tiflisdə alan Martinov, sonra Peterburqda və başqa şəhərlərdə hərbi təhsilini başa vuraraq yenidən vətənинə qaydırır. Tiflis Quberniya Jandarm İdarəesində işe başlayan Martinov qəddarlığı, amansızlığı ilə "ad çıxarı". O, 1905-ci il inqilabında Tiflisdə nümayişə çıxan fə-

Bakıda söz sahibi olmuş, qəddarlığı ilə "ad qazanmış" gəlmələr

Biz keçmişimizi ona görə sorğu-sualı çəkirkik ki...

ləleri ateşə tutduranda yaralanır və bir eli şķeş olur. Bu hadisədən sonra o, fəhlələrə qarşılık daha amansızlıq edir.

1906-ci ildə Bakı rəisi teyin edilən bu cəllad, gelişmiş ilə şəhər əhalisi arasında bir vahimə yaradır. Özünün amansız "qayda-qanun"ları olan Martinov, şəhər gubernatoruna deyil, bir başa Peterburq tabe olduğu üçün nə isteyir, onu da edir. Hətta insanların mənliyini, qürurunu alçaltmaqdan belə çəkinmir. O zaman qoçular buxara dərisindən

təhrif edilmiş məlumatına görə, 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdır. Lakin yerli camaatın danışığına görə, ölenlərin və yaralananların sayı daha çox olub. Martinovun emri ilə əsgərləri onların çoxunu yox edib, etirazçıların nə ölüsü, nə də dirisi tapılıb.

P.İ.Martinovun Tiflisdə və Bakıda aşağı təbəqənin insanlarına, xüsusən də müsəlmanlara qarşılık qəddarlığı, kin-küdürüti haqqında Həmidə xanım Cavanşirin (Məmməd-



hündür papaq qoyardılar. Martinov başladı, bu papaqları qısaltmağa. Hündür papaqlı gərən kimi yavərə him edərdi, o da, qoçunun papağını götürüb qəmə ilə ikiyə bölər, aşağı hissəsini qoçunun başına keçirdər, üst hissəsini isə üstünə tullayar, ya da ki, yerə atardı. Bu hərəkatı, yerli camaat arasında ona qarşı çok böyük kin-küdürüt yaratmışdı.

1916-ci ildə, fevralın 14-də Bakıda, acliqdan cana gələn qadınların qiyamı baş verir. Şəhərin rəisi Martinov bu zaman Bakıda yox olmuşdur. Xəbəri eşidən kimi dərhal şəhəre qayıdır və qiyamı yatırmaq üçün amansız bir əməliyyat həyata keçirir. Bakı şəhər rəisinin

quluzadə) "Xatirələrim"də yetərinə məlumat verilib.

Martinovun işi (şəhər rəisliyinin idarəsi) və evi şəhərin ən gözəl, əzəmətli binalarından birində yerləşmişdir. Camaatın ona olan nifrətini hər an hiss edən şəhər rəisi, deyilənne görə, nəinki ev və iş qapısında, hətta evin içində gecə-gündüz bir-neçə gözətçi saxlayarmış. "Baş qapının üstündə, bir de tində iri qaz fəneri asılmışdı, axşamlar məhəllə elə cırqaqban olurdu ki, göz qamaşdırır".

Martinovun xanımı Yelena Georgievna Martinova da əri kimi tündməcəz, yekəxana



Qərenfil Dünyaminqizi,
Əməkdar jurnalist

və çox kobud imiş. "Çox az hallarda bir necə qaradovoyun əhatəsində əri Martinovun özü üçün xüsusi düzəltirdiyi faytonda şəhərə çıxardı. Fayton iri və içi dərin idi. Faytonçu atları dördnala çapardı. Yelena xanım hərədən bir, Martinova birlikdə Hacı Zeynalabdin Tağıyevin evində keçirilən ziyafətlərə getsə də, heç kimlə ünsiyyət qurmaz, ədalı davranışlı və bahalı geyimləri ilə diqqəti cəlb etməkdən sanki həzz alardı".

P.İ.Martinovun Bakıda və etraf rayonlarında, kəndlərində "at oynatması" II Nikolayın taxt-tacından məhrum edildiyi güne qədər davam edir. O, bu xəbəri eşidən kimi, gecə ikən Bakıdan qaçır.

Hörmətli oxucum! Fon Van, Pyotr İvanoviç Martinov, Vorontsov-Daşkov və xalqımızın onlarla belə düşmənləri səzi 1990-ci ilin 20 yanvar faciəsinə bizlərə yaşıdan Yevgeni Primakov, Dmitri Yazov, Mixail Qarbaçovu xatırlatırırmı? Və yaxud, bütün bunlar bizi ayıq-sayıq olmağa, dostu-düşməni tanımağa çağırırmı? Yaxşı deyiblər, xalq üçün özünü tanımadan böyük təhlükə yoxdur. Bu qəcəliz bir faktdır ki, özünü tanımayan millət, tarixi inkişaf yolunu və səmitini düzgün müəyyənləşdirməyə yardım etsin!

Deməli baş verən hadisələr bizi aylımağa, düşünməye və tədbiri olmağa sövq edir. Ona də zəman itirmədən tədbirimizi görək!